

# GƏNC TAMAŞAÇILAR TEATRINDA TƏRCÜMƏ ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANMIŞ TAMAŞALARIN REJİSSOR ÜSLUBLARI

Ülkər MƏMMƏDOVA

Təməli tərcümə əsərləri əsasında qoyulmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında ilkin mərhələdə olduğu kimi, sonrakı illərdə də dünya ədəbiyyatının dəyərli nümunələrinə xüsusi yer verilmişdir. Teatrın repertuarına daxil edilmiş tərcümə əsərləri ideya-məzmunu ilə yanaşı, rejissor yanaşması, yozumu, tamaşasının janr-üslub xüsusiyyətləri ilə də fərqlənmiş, teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Ötən əsrin ikinci yarısında GTT-nin səhnəsində hazırlanmış tərcümə əsərlərinin teatrın yaradıcılıq yolunda xüsusi yeri olmuşdur. Bu tamaşalardan: "Qavroş" (V.Hüqo, quruluşçu rejissor-Zəfər Nəmətov), "Ümid nəğməsi" ("Əxlaqa görə sıfır", V.Stoyenesko, quruluşçu rejissor-Ulduz Əliyeva), "Azadlıq adası" (Y.Min və A.Minçikovski, quruluşçu rejissor-Kərim Həsənov), "İnqilab naminə" (M.Şatrov, quruluşçu rejissor-Kərim Həsənov), "Romeo və Cülyetta" (U.Şekspir, quruluşçu rejissor-Zəfər Nəmətov), "İki ağanın bir nökəri" (K.Qaldoni, quruluşçu rejissor-Ulduz Əliyeva), "Oğlum Valodya" (Y.Yakovlev, quruluşçu rejissor-Zəfər Nəmətov), "Ovod" (E.Voyniç, quruluşçu rejissor-Hüseyn Sultanov), "Sükut divarı" (P.Messin, quruluşçu rejissor-Hüseyn Sultanov) və digərlərinin adını çəkməklə, tərcümə əsərlərinin sayesində teatrın repertuar coğrafiyasının necə rəngarəng olduğunu görmək mümkündür.

GTT-nin yaradıcılıq tarixində dərin ideyası, zəngin forması, maraqlı məzmunu, fərqli üslublu ilə iz qoymuş uşaq tamaşalarının ərsəyə gəlməsində Aleksandr Tuqanov, Məhərrəm Haşimov, Soltan Dadaşov, Zəfər Nəmətov, Kərim Həsənov, Ağəli Dadaşov, Ulduz Əliyeva-Rəfili, Həsən Əliyev, Hüseyn Sultanov, Ağaklışı Kazımov, Cənnət Səlimova, Azər Paşa Nəmət və b. rejissorların çox böyük əməyi olmuşdur. Adlarını çəkdiyimiz rejissorların quruluş verdikləri tamaşaların hər biri bədii-struktur özəlliyi, ideya-estetik həlli baxımında bir-birindən seçilmişlər.

Hər bir rejissorun bədii zövqü, intellektual səviyyəsi, musiqi duyumu, fəlsəfi-idraki məntiqi və ən əsasi cəmiyyətin mövcud problemlərinə qarşı emosional münasibəti fərqli olduğu kimi, sənətə münasibətlərində də fərdilik və özünüifadə prinsipləri mövcuddur. Sadaladığımız xüsusiyyətlər sənətkarın təxəyyülünə, yaradıcılıq potensialına uyğun olaraq onun iş metodu və fərdi üslubunu formalasdır. Ədəbi-bədii yaradıcılıqda fərdi üslub xüsusi bir fitrət olaraq formalasdır və rejissor yaradıcılığında xüsusi əhəmiyyət daşıyır.

Üslub - yaradılmış hər bir sənət nümunəsinin forma, bədii məzmun və fəlsəfi qayəsinin vəhdətdə təqdimatıdır. Fransız ədibi Jan Pol Sartrın sözü ilə

desək: "Üslub müəllifin danışq tərzidir". Yəni, yaradıcı təxəyyülün cəmiyyətlə ünsiyyət yaratmaq məharətidir. "Üslub ədəbiyyat və sənətdə cəmiyyət və insan faktoruna aid mövzunun problem olaraq həllinin bədii ifadəsidir" [1, s. 3].

Beləliklə, üslub müəllifin dünyaya baxışı, şəxsi düşüncə terzi, ən əsası isə onun cəmiyyətlə şəxsiyyət arasında mövcud olan problemlərin dərki və hadisələrə qarşı reaksiyasının təqdimat formasıdır. Bu səbəbdən, "...bədii yaradıcılıqda ideyanın maddiləşmiş forması kimi tezahür edən peşəkar, fərdi, ictimai üslublar canlı ünsiyyət üzərində qurulan teatr sənətində də müstəsnə əhəmiyyət kəsb edir. Peşəkar üslub mətnlərə bağlı olduğundan dilçilik münasibətini əhatələndirən bədii-poetik, metaforik, elmi, publisistik, rəsmi-protokol tiplərinin audiovizual həllini tapmaqla, teatr rejissorunda peşə cəbbəxanasını zənginləşdirir" [1, s. 4].

Göründüyü kimi, tamaşanın bədii bütövlüyünün və struktur həllinin doğru təqdimatında rejissorun fərdi üslubu xüsusi rol oynayır. Peşəkar üslub tamaşanın ərsəyə gəlməsində iştirakı olan bütün köməkçi komponenətləri: musiqi, işıq, bədii tərtibat, geyim, qrim və ən əsası aktyor yaradıcılığında xüsusi əhəmiyyəti olan emosional yaddaşı bir məqsəd ətrafında birləşdirə bilir ki, bu da tamaşanın uğurunu təmin edir.

GTT-nin səhnəsində hazırlanmış tamaşalarda üslub məsələsinə həmişə ciddi fikir verilmiş və səhnə əsərlərinin bədii-estetik cəhətdən mükəmməliyini təmin etmək, ideyanı obrazlı şəkildə tamaşaçıya çatdırmaq üçün maraqlı mizanlar və formalar tapmaq əsas şərtlərdən sayılmışdır.

Bu mənada, teatrın repertuarında yer alan əsərlərdən biri də Uilyam Şekspirin "İki Veronali" pyesinin tamaşası (premyera tarixi: 8 oktyabr 1955-ci il) olmuşdur. "İki Veronali" tamaşasının (tərcümə edəni Tələt Əyyubov) quruluşçu rejissoru Kərim Həsənov bu maraqlı səhnə əsərindəki mənəvi tərbiye məsələsini daha qabarlı vermək üçün maraqlı bir kompozisiya qumuşdu.

Tamaşanın struktur və bədii həllini bəyənən təqidçi Adil Babayev bu səhnə əsərinin maraqlı məziyyətlərini izah edərkən yazdı: "Rejissor tamaşada dostluq və sədaqət münasibətlərini ön plana çəkmiş, tamaşanın şəh və maraqlı olmasına çalışmışdır. Kərim Həsənov tamaşada bir sıra vəziyyətlər, mizanlar qura bilmiş, ayrı-ayrı detallardan bacarıqla istifadə etmişdir. Məsələn, Protey Milana gəldiyi zaman dostu Valentinlə qılınclaşdırılar. Bu mizan həmin səhnədə gənclərin bir-birinə olan məhəbbətini və onların qayğısızlığını göstərir. Lakin həmin mizan rejissor tərəfindən bir də son pərdədə, qaçaqların düşərgəsində təkrar edilmişdir.

Burada həmin mizan tamamilə başqa bir mənə almışdır. Dostu Proteyin vəfazılığını bilən Valentin onun üstüne qılınc çəkir və onlar vuruşmali olurlar. Deməli, rejissor tamaşaşa eyni mizandan iki müxtəlif vəziyyətdə bacarıqla istifadə edə bilmışdır. Tamaşaşa belə müvəffəqiyətlə mizanlar çoxdur” [2].

Gənc Tamaşaçılar Teatrının səhnəsində hazırlanan, rejissor üslubu baxımından fərqlənən maraqlı tərcümə əsərlərindən biri də Karlo Qaldoninin “İki ağanın bir nökəri” pyesinin tamaşası (premyera tarixi: 16 fevral 1968-ci il) olmuşdur. Bu pyesin (tərcümə edən İshaq İbrahimov) yanında və üslubunda olan özünməxsusluğunu diqqətdən qaçırmayan rejissor Ulduz Rəfili, del-arte teatr prinsiplərinə daha çox uyğun gələn bu səhnə əsərinin janr xüsusiyyətlərinə daha çox əhəmiyyət vermiş və bu məziyyətləri tamaşanın bədii və musiqi tərtibatlarının effektləri fonunda həll etməyə çalışmışdır. Teatrşunas alim İngilab Kərimovun yazdığına görə: “...rejissor Del-arte teatrının xüsusiyyətlərinə uyğun olaraq şərti teatral effektlərdən də üz döndərməmişdi. Bu şərti teatral effektlər tamaşanın bədii tərtibatı (rəssam-H. Haqverdiyev) ilə birlikdə hadisələrə uyğun aktyor oyununda, bununla əlaqədar olaraq ekssentrik akrobatlıq priomlarında da nəzərə çarpırdı” [3, s. 56].

Teatrın rejissor üslubu baxımında maraqlı tamaşalarından danışarkən Etel Voyniçin “Ovod” əsərinin səhnə həllini xüsusi qeyd etmək lazımdır. İlk tamaşası 31 oktyabr 1970-ci ildə oynanılan bu əsərlə bağlı mətbuatda teatr ictimaiyyətinin maraqlı fikirlərinə rast gəlirik. Əsəri dramaturq Cabbar Məcnunbəyov tərcümə etmişdi. Gənc Tamaşaçılar Teatrının salnaməsində sənət hadisəsi kimi iz qoyan tamaşanın quruluşçu rejissoru Meyerxold məktəbinin pərəstishkarlarından olan və öz yaradıcılığında simvolizm üslubuna xüsusi meyl göstərən Hüseyn Sultanov idi. Öz ideya-bədii həlli ilə dövrünün ədəbi-bədii və ictimaiyyətinde böyük maraq doğuran bir əsəri GTT-da ilk işi olaraq hazırlanmaq rejissordan böyük risk tələb edirdi.

Əməkdar incəsənət xadimi Hüseyn Sultanov Avropa və Rusiya səhnələrində populyar olan “Ovod” əsərinə fərqli bir səhnə quruluşu vermİŞ və respublikanın teatr ictimaiyyətinin marağına səbəb olmuşdu. Tamaşanın uğuru təkcə GTT-nin deyil, həm də bütün Azərbaycan teatrının ümumi uğuru sayılırdı. Əvvəllər Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı quruluşları ilə yadda qalmış H. Sultanovun qurulus verdiyi bu tamaşa da orijinal strukturu və bədii-estetik həlli, rejissor üslubu ilə seçilirdi. Bu uğurun təməlində pyesinin ideyasının maraqlı və fərqli rejissor yozumu dururdu. Pyesin mövzusu da zamana görə çox orijinal idi.

Əsərin baş qəhrəmanı Artur uzun illər ruhani ata Montanellinin yanında din təlimi alır və rahib olmaq üçün çalışır. O, hətta baş rahibin qızına aşiq olub, ömrünü həmişəlik kilsədə keçirməyə qərar verir. Lakin çox çəkmir ki, o, yolunu getmək istədiyi Montanellinin əsl simasını görə bilir və onun timsalında zamanın yalançı, saxtakar və rezil din xadimlərinə qarşı içində güclü bir nifrət hissi yaranır. Dünyaya baxışlarında çevriliş baş

verən gənc rahib amalını tamam dəyişir. O, artur həqiqəti dərk edərək, özü kimi aldanmış milyonlarla insanları yalançı din xadimlərinin torundan xilas etmək yolu tutur. Bu yolda mübarizəyə atılan Artur qətiyyət və əzmlə irəliyə doğru addımlayırdı.

Böyük amallar uğrunda mübarizə aparan Arturun obrazını teatrın aparıcı aktyorlarından Yusif Vəliyev ifa edirdi. Onun ifasında Artur obrazı çox əzəmətli təşir bağışlayırdı. Arturun gəncliyini oynayan gənc aktyor Ağaxan Salmanovun ifasındaki həyat eşqi, dramatizm və çeviklik yaşlı Arturun səhnə mizanlarında görünməsə də, aktyor xəyalən həmin xoşbəxt illərinə qayıdarkən üzünün ifadəsində, baxışlarında, səsinin ahəngində yaşıdığı gözəl anların poetik təsirinə qapılırdı.

Hər iki aktyorun səhnədəki yaradıcılıq əlaqəsi o dərəcədə təbii, səmimi və vəhdətdə ididir, ki, bu məziyyətləri tamaşa haqqında yazılmış məqalələrdən də aydın görmək olur. Məsələn, Yusif Vəliyevin obraz münasibətini təqdir edən İngilab Kərimov aktyorun bu roldakı uğuru barədə xüsusi hərəkatla yazdı: “Yusif Vəliyev sözün əsl mənasında yaradıcı bir sənətkardır, gənclər teatrının ən görkəmli aktyorlarından biridir. O, Cəfər Cabbarlının “Yaşar” pyesinin tamaşasında yaratdığı İmamyar obrazından sonra Artur obrazını yaratmaqla, sənətin zirvəsini fəth etmişdir” [3, s. 68]. Tənqidçi bu cümlələrində aktyorun başqalaşma prosesindəki məhərətini diqqətə çəkməklə, Y. Vəliyevin Artur obrazında tamaşaçıya çatdırıldığı fəlsəfi-ideoloji və emosional-fiziki fealiyyətinin təsvirini yaratmışdır.

“Ovod” tamaşası haqqında Cahangir Məmmədovun yazdığı məqalədə də maraqlı fikirlər diqqəti cəlb edir. Tənqidçi Ovodon xarakterini və səhnədəki ali məqsədini izah edib yazdı: “Quruluşçu rejissor Artur obrazını Yusif Vəliyev kimi zəngin daxılə, coşqun ehtirası, gözəl səs tembrinə malik bir aktyora tapşırmaqla, doğru hərəket etmişdir. Yusif Vəliyev qəhrəmanın əqidəsini, mübarizəsini, arzu və dileklərini, məhəbbət və nifrətini düzgün başa düşür. O, Ovodu bize keşməkeşlərdən keçmiş, həyatın çətin sınaqlarından çıxmış, inqilabın mətin qəhrəmanı kimi təqdim edirdi” [4].

Tənqidçi məqaləsində rejissor Hüseyn Sultanovun tamaşanın rəssamı Sənan Qurbanov və musiqi tərtibatçısı Sabir Əliyevlə işini də təqdir edib yazdı: “S. Qurbanov səhnəyə verdiyi bədii tərtibatda səhnə şərtliliklərindən, işıqdan bacarıqla istifadə etmişdir. Səhnənin arxa planında verilən çarmixa çəkilmiş ısanın təsviri və bu səhnənin ayrı-ayrı səhnələrdə rəngdən-rəngə düşməsi, qətl səhnəsində isə qan rənginə boyanması da yaxşı təsir bağışlayırdı” [4]. Diqqətə çatdırıldığıımız seçmələrdən göründüyü kimi, rejissor rəssamla birgə səhnə tərtibatında və digər köməkçi vasitələrdə simvolizm üslubunun maraqlı elementlərindən məhərətlə istifadə etmiş, yadda qalan orijinal və təsirli bir tamaşa yaratmağa nail olmuşdur.

1970-1980-ci illərdə GTT-nin həm rus, həm Azərbaycan bölməsində uğurlu tamaşalar hazırlayan Azər Paşa Nemət də özünü fərqli üsluba malik rejissor kimi təsdiq edə bilmışdır. Rejissorun 1978-ci ildə hazırladığı “Bumbaraş” (Arkadi Qaydar) tamaşası kompozisiya və bədii həllinə görə tamaşaçılar və

mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. Xalq artisti A.Nemət bu tamaşa ilə fərdi üslub baxımından yenilikçi rejissor olduğunu bir daha diqqətə çatdırmışdır.

Rejissor tamaşanın quruluşunu pyesin ideyasına müvafiq tərzdə qurmuşdu. Tənqidçi Elmira Əliyeva tamaşanın bədii və struktur həllində danışarkən hadisələrin daha çox lirik notlar üzərində inkişaf etdiyini, monumentallığının zərifliklə birləşmiş təqdimatını təsvir edərək yazmışdır. "Tamaşada monumentallıqla zəriflik və həzinlik, dramatizmlə incə lirizm ünsiyyətdədir. Musiqi isə bütün bu çalarların ifadəsinə çevrilmişdir" [5].

Mövzusu vətəndaş müharibəsindən alınmış "Bumbaraş" pyesindəki çətin və təzadlı hadisələr, zülm və işkəncələrə məruz qalmış insanların işıqlı gələcək uğrunda apardıqları mübarizə əhval-ruhiyyəsi, tamaşada aktyorların ifasında maraqlı poetik həllini tapmışdır. Aydın dramatizm üzərində qurulmuş səhnə hadisələrinin orijinal struktur və bədii həllindən, aktyor ifasının təbiiyyindən və köməkçi bədii vasitələrin ideya və ali məqsədə xidmətindən danışarkən, teatrşunas E.Əliyeva: "İşıqlı sabah naminə canından keçən və ədəbi nəğmə kimi səslənən "Bumbaraj" tamaşasında quruluşçu rejissor Azər Nemətovun hadisələri

poetikləşdirmişdir. ...tamaşada yeni həyat eşqi ilə yaşayın əqidə və məslək mübarizlərinin obrazları maraqlı işlənmişdir. Onların romantik həyatını poetikləşdirmək, ucalmaq üçün rejissor psixoloji səhnə ifadələri, mənali mizanlar tapmışdır" [5], kimi yüksək fikirlər səsləndirərək rejissor işini təqdir etmiş və tamaşanı maraqlı və orijinal sənət nümunəsi kimi dəyərləndirmiş, rejissorun uğur qazanmasında onun fərdi üslubunun rolunu xüsusi vurgulamışdır.

Ümumiyyətlə, Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrında fəaliyyət göstərən rejissorlar hər zaman yenilikçiliyə, üslub orijinallığına meylli olmuş və bu istiqamətdə maraqlı tamaşalar hazırlamışlar. Bu gün də Bəhram Osmanov, Vaqif Əsədov, Nicat Kazımov, Ağalar İdrisoğlu və b. rejissorlar teatrın tarixi ənənələrinə sadıqlik nümayiş etdirərək, həm mövzu-ideya, həm məzmun-forma, həm də janr-üslub baxımından maraqlı tamaşalarla repertuarı zənginləşdirməyə, bədii-estetik cəhətdən yüksək səviyyəli əsərlərlə seyriləri sevindirməyə çalışırlar.

**Açar sözlər:** Rejissor, üslub, ictimai, problem, təsvir, ifa, təqdimat, poetik, quruluş, struktur.

## ƏDƏBIYYAT

1. Dadaşov Aydın. Rejissorun üslub problemləri. Bakı-Elm və Təhsil, 2010.
2. Babayev Adil. İki Veronali // Ədəbiyyat və incəsənət, 1955-ci il, 30 oktyabr.
3. Kərimov İnqilab. Gənclik və gözəllik teatrı. Bakı, Yayıçı, 1978.

4. Cahangir Məmmədov. Azadlıq qurbanı // Ədəbiyyat və incəsənət, 1970, 21 noyabr.

5. Əliyeva Elmira. Nəğməyə bənzər həyat // Ədəbiyyat və incəsənət, 1978, 18 fevral.

## Режиссерские стили спектаклей Театра Юного Зрителя поставленных на основе переведенных произведений .

В статье рассматривается режиссерский стиль в идеально-художественном и конструктивном решении спектаклей на основе переводных произведений на сцене Театра Юного Зрителя в 1950-80 гг. Анализируются индивидуальные стили режиссеров, создающих незабываемые спектакли на сцене театра в монументальном, лирико-романтическом, реалистико-критическом и символико-поэтическом стилях. Говоря о разных стилистических качествах подготовленных спектаклей, приводятся примеры из постановок, Карим Гасanova, Улдуз Рафили, Гусейна Султанова и Азера Паши Немат.

**Ключевые слова:** режиссер, стиль, социальная, проблема, описание, перформанс, изложение, поэтика, постановка, структура.

## The director's techniques of the spectacles prepared on the basis of translation works in the Theatre of Young Spectators

The article deals with the director's techniques in the idea-artistic and structural solution of spectacles realized on the basis of translation works on the stage of the Theatre of Young Spectators in 1950s-80s. The individual techniques of the directors created the unforgettable performance by using monumental lyrical-romantic, realist and symbolic-poetic techniques have been commented here on the stage of the theatre. The examples of the performance sturctured by the directors, Karim Hasanov, Ulduz Rafili, Huseyn Sultanov and Azer Pasha Nemat.

**Key words:** Director, style, social, problem, description, performance, presentation, poetic, staging, structure.

